



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkışafı Fondu 2014-cü ilin əsas qrant müsabiqəsi
çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat
programlarının (EİF-2014-9(24)-KETPL) qalibi olmuş
layihənin yerinə yetirilməsi üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABATA ƏLAVƏ

Layihənin adı: **İnsanın sağlam və xəstəlik hallarında zülalların struktur-funksiya xassələrinin multidissiplinar tədqiqi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Qasımov Oktay Kazım oğlu**

Qrantın məbləği: **500 000 manat**

Layihənin nömrəsi: **EİF-2014-9(24)-KETPL-14/01/1-M-11**

Müqavilənin imzalanma tarixi: **28 iyul 2015-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 avqust 2015-ci il – 01 avqust 2017-ci il**

Layihənin yekun hesabatında görülən işlər və alınan nəticələr kifayət qədər geniş işıqlandırılmışdır. Lakin bunalar iki il ərzində görülən işlərin tam həcmini əks etdirmir. Ona görədə yaradılmış metodiki işlər və alınan nəticələrin toplusu tam şəkildə əlavə olunur. Məqsəd külli miqdarda alınan müxtəlif spektrler (səh gücləndirilmiş Raman və Furge Çevirici İnfraqırmızı spektrler) analizinə və statistik hesablamalarına kifayət qədər vaxt tələb olmasını göstərməkdir.

Metodiki işlər

1. Xemilüminessensiya üsulu ilə sərbəst radikalların durumunun qiymətləndirilməsi
Orqanizmdə (toxuma, hüceyrə) patoloji proseslərin inkişafının əsasında sərbət radikalı oksidləşmə (SRO) proseslərinin stasionar gedişinin pozulması durur. SRO proseslərinin inkişafının öyrənilməsinin informativ metodlarından biri də xemilüminessensiyadır (XL).

Hazırkı işdə XL reaksiyanın inisiatoru olaraq götürülmüş hidrogen peroksidin (H_2O_2) normal və Q-6-FDH çatışmayan eritrositlərə qarşılıqlı təsirinə baxılıb və aşağıda təsvir olunan optimal formada aparılıb.

Kontrol (n=18) və irsi Q-6-FDH çatışmayan (n=22) qan nümunələri “acqarına” dirsək venasından götürülüb, antikoagulyant (K_3EDTA) əlavə edilmiş qablara yerləşdirilib. Sentrifuqada (400g, 5dəq) çökdürülərək plazma eritrositlərdən ayrılib. Eritrosit çöküntüsü fizioloji məhlulda (145 mol/l NaCl) hazırlanmış 0,1M natrium-fosfat buferi (pH=7,4) ilə 3 dəfə təkrarlanmaqla sentrifuqada (400g, 10 dəq) yuyulub çökdürülüb. Çöküntü 1:9 nisbətində soyuq bidistillə suyu ilə lizisə uğradılib, lizat nümunəsi (10000g, 15 dəq) sentrifuqada fırladılmaqla, çöküntüdən ayrılib və təmiz lizat nümunəsi (200 mkl) istifadə olunub. İnisiator olaraq, hidrogen peroksidin (H_2O_2) 0,01% məhlulundan (200 mkl) istifadə olunub.

2. Model sistemində aparılan işin metodu.

Hesabat dövründə həmçinin model sistem olan aq siçovullarda (çəki 150-200gr) *in vivo* halında ($NaNO_2$) natrium nitritin orta dozlarında (30mg / kg) onun qırmızı qan hüceyrələrinə oksidləşdirici təsiri zamanı selenin (Na_2SeO_3 natrium selenit) tənzimləyici rolü öyrənilmişdir. Oksidləşdirici proseslərinin aşağıdakı parametrlərinə baxılmışdır. Bunlar met-hemoglobinin toplanması (MetHb), lipid peroksid oksidləşməsi komponentləri yüksələşdirilməsi (LPO) və antiperoxid fermentlərinin (GP və katalaza) aktivliyidir. Tədqiqat zamanı siçovullar Na_2SeO_3 (0,5 mq / kq) və $NaNO_2$ (30 mg / kg) həm birdəfəlik, həm də birgə birgə təsirinə məruz qalmışlar. Bunun üçün maddələr siçovulların qarın nahiyyəsinə müxtəlif zaman müddətində iynə vasitəsi ilə yeridilmişdir. MetHb moleküllərinin natrium nitritin vasitəsi ilə vadar edilmiş toplanma kinetikası geniş zaman intervalında tətbiq edilən zamandan 48 saat müddətinə qədər tətqiq edilmişdir. Təyin edilmişdir ki, ilk 10-15 dəqiqədə MetHb-nin miqdarı artmağa başlayır və bir saat müddətində maksimum səviyyəsini çatır. Bundan sonra göstəriciləri yavaş-yavaş aşağı düşür və ikinci saatın axırında maksimum qiymətin 80% -ə çatır. 8-ci saatda MetHb-nin qiyməti 20%, 48 saatdan sonra isə ilkin qiymətə çatır.

3. Ag nano-zərrəciklərinin şüşə üzərinə hopdurulması

Əvvəlcə şüşə slaydları xrom turşusu məhlulunda ən azı 1 saat saxlayırıq. Sonra onları distille suyu ilə yuyuruq. 0.22g $AgNO_3$ – ü 26 ml disstillə suyunda həll edirik. Bunun üçün onu otaq temperaturunda, maqnit qarışdırıcı ilə birgə həll olmağa qoyuruq. Daha sonra həmin məhlula **5% - li NaOH** məhlulundan **8** damcı əlavə edirik. Bu zaman tünd qəhvəyi rəngli çöküntülər yaranır. Bundan sonra isə oraya **1 ml – dən az (~ 0.9 ml) NH_4OH** – i damcı – damcı əlavə edirik. Bu vaxt ammonium hidroksid çöküntüləri həll edir. Alınmış şəffaf məhlulu buzun içinə qoyuruq və məhlulda temperatur **5 °S** olanda qurudulmuş şüşə slaydları oraya daxil edirik. Həmin məhlula **0.35 g D – qlükozanın 4ml sudakı** məhlulunu əlavə edirik. **5 °S – də 2 dəqiqə** qaldıqdan sonra məhlul olan qabı buzdan çıxarıraq və yenidən maqnit qarışdırıcı ilə birgə **30 °S** – yə qızmağa qoyuruq. Məhlulun rəngi bu zaman **sarı yaşıldan sarımtıl qəhvəyi** rəngə çevrilir, slaydların rəngi isə **yasımtıl** rəng olur. Daha sonra slaydlar məhluldan çıxarılır. Su ilə yuyulur

və otaq temperaturunda **1 dəqiqə ultrasəslə** işlənir. Bundan sonra slaydlar yenidən su ilə yaxalanır və eksperiment üçün suyun içində saxlanılır. Aşağıdakı şəkildə şüşənin üzərinə çökdürülmüş Ag nano-zərrəcikləridir.



Ag kolloidin hazırlanması


Əvvəlcə 90mg AgNO_3 – ün 500ml distillə olnunmuş sudakı məhlulunu hazırlayıraq və onu sürətli qarışdırıcı ilə 1 saat qaynamağa qoyuruq ($190\text{ }^{\circ}\text{S}$ – də).

Həmin məhlula 10ml 1% - li sodium sitrat məhlulu əlavə edirik və yenidən 1 saat qaynadırıq. Bundan sonra alınmış məhlulu ümumi həcm 420ml olana qədər distillə suyu əlavə edərək durulaşdırırıq. Bu yolla alınan məhlul yaşımıtlı – sarı rəngdə olur və onu otaq temperaturunda qaranlıq yerdə 1 – 2 ay saxlamaq olar.


ZnO təbqələrinin alınması.

Şüşə slaydlar xromik turşu, sonra isə su və aseton vasitəsi ilə təmizlənir.

İlk növbədə ZnSO_4 məhlulundan $(\text{NH}_4)_2\text{ZnO}_2$ alınır. Bunun üçün NH_4OH (25% -li) məhlulu 0.5 M ZnSO_4 (100ml) məhluluna əlavə edilir və aq rəngli Zn(OH)_2 çöküntüsü alınır.




NH_4OH məhlulunun sonrakı daxil edilməsi bu çöküntüləri aşağıdakı reaksiya vasitəsi ilə həll edir



Bundan sonra məhlul 500 ml-ə qədər durulaşdırılaraq 0.1 M konsentrasiyalı məhlul alınır.

Şüşə slaydları bu məhlula və isti su ($95\text{-}100\text{ }^{\circ}\text{S}$) məhlullarına dəfələrlə salmaqla ZnO təbəqəsi alınır. Bu proses aşağıdakı reaksiya vasitəsi ilə alınır.






ZnO, 30 dəfə


ZnO, 10 dəfə

Şüşə üzərində alınan ZnO təbəqələri 150°C –də saxlanmaqla möhkəmləndirilir.


Rentgen difraksiya analizi göstərmişdir ki, həqiqətəndə şüşənin üzərində olan təbəqə ZnO-dur və nano-zərrəciklərin ölçüləri təqribən 30 nm tərtibindədir.



Aşağıdakı şəkildə ZnO təbəqəsinin üzərinə çəkilmiş qanın səthdən olan məsafədən asılı Raman spektrleri göstərilmişdir. Göründüyü kimi spektrin intensivliyi səthdən olan məsafədən asılıdır.




Aşağıdakı şəkildə göründüyü kimi səthdən təqribən 9 mikron yuxarıda intensivlik maksimum olur.




Xemilüminessensiya üsulu alınan nəticələrin cədvəl və qrafiklərlə təsviri

Nümunələr		20^0C , 1 saatlıq ekspozisiya XL intensivliyi, mV	20^0C , 2 saatlıq ekspozisiya XL intensivliyi, mV
Normal	kontrol	$1,5 \pm 0,2$	$2,0 \pm 0,3$
	+ H_2O_2	$58 \pm 6,1$	$76,3 \pm 6,8$
Q-6-FDH çatışmayan	kontrol	$1,7 \pm 0,3$	$4,2 \pm 0,5$
	+ H_2O_2	$36,9 \pm 5,2$	$20,1 \pm 3,5$
Ölçmələr otaq temperaturunda (20^0C) aparılıb			


Spektronalizatorda alınmış şəkillər əlavə olunub.




PowerGraph - Спектроанализатор: Kont ++1 Hb + H2O2




PowerGraph - Спектроанализатор: 2 saat kont Norma





PowerGraph - Спектроанализатор: 2 saat kont Norma + H2O2







PowerGraph - Спектроанализатор: kont 1 saat Q-6-FDH

















Furye Çevirici İnfracırmızı Spektroskopiya ile alınan nəticələr













Yuxarıda göstərilən şəkillərdən aydır ki, xəstəlik halında spektrdə müəyyən dəyişikliklər baş verir. Yürek-damar xəstəliyi zamanı bəzi xəstələrdə 820cm^{-1} ətrafında çox intensive yeni zolaq yaranır (N=22). Şəkər xəstələrində isə 1450/1400 zolaqlarının amplitudlarının nisbəti artır. Hər iki dəyişikliklərin molekulyar təbiətini təyin etmək iş aparılır. Bundan başqa qan nümunələrinin biokimyavi və ümumi qan analizləri ilə olan dəyişikliklərlə spektral parameterlər arasında uyğunluğun olması tədqiq edilir. Yuxarıda göstərilən spektrlər təcrübə nəticələrin bir hissəsidir. Bütün spektral nəticələr işə əlavə olunur.









Konfocal Raman Spektroskopiyası üzrə alınan nəticələr


Aşağıdakı qrafikdən göründüyü kimi nanozərrəciklərin (Al) birbaşa zülal təbəqələrinin üzərinə hopdurulması Raman səpilməsində plazmon güclənmə hadisəsini daha da effetli edib. Xüsusi qeyd etmək lazımdır ki, güclənmə bərabər paylanmayıb və ən effektiv güclənmə 1000 cm^{-1} zolağında müşahidə olunur. Bu selektiv güclənmənin mexanizmi sonrakı tədqiqatlarımızdə müəyyənləşdiriləcəkdir. Bu zaman əsas hadisə kimyavi güclənmə hesabına gözlənilir.




Bundan əlavə bütöv qan nümunələrində daha Raman səpilməsində daha effektli plazman güclənmə hadisəsini almaq üçün müxtəlif üsullara baxılmışdır və aşağıda göstərilən parametrlərdə intensiv və yaxşı ayırdılmış spektrlər alınmışdır.



Diger seth gecilendirilmiş Raman Spektrleri





SİFARIŞÇI:
Elmin İnkışafı Fondu

Baş məsləhətçi
Daşdəmirova Xanım Faiq qızı

(imza)

“ ” 201 -ci il

İCRAÇI:
Layihə rəhbəri
Qasimov Oktay Kazım oğlu

(imza)

“ _10_” avgust 2017 -ci il